

Abunə Müqaviləsi

Tarix _____

Abunəçinin kodu _____



"Azercell Telekom" MMC
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəhəri, Tbilisi prospekti 149
Azercell Telefon Mərkəzi: *1111
Faks: (99450) 4932738
e-poçt: mushterixidmetleri@azercell.com
www.azercell.com

No: _____	SIM-kart No: _____
<input type="checkbox"/> Fakturalı Xətt	<input type="checkbox"/> Fakturasız Xətt (SimSim)
Tarif Paketi	
Cihazın markası: _____	Modeli: _____
Cihazın IMEI kodu: _____	

Abunəçi: Fiziki şəxs

A.A.S.	Abunəçinin fərdi identifikasiya nömrəsi (FİN):
Doğulduğu tarix:	Doğulduğu yer:
Şəxsiyyət vəsiqəsi:	Seriya: Nömrəsi:
Sənədi verən orqan:	Verilmə tarixi:
Cinsi: kişi <input type="checkbox"/> qadın <input type="checkbox"/>	Vətəndaş <input type="checkbox"/> Vətəndaşlığı olmayan <input type="checkbox"/> Əcnəbi <input type="checkbox"/>

Abunəçi: Hüquqi şəxs statusuna malik olan şəxslər

Tam adı, təşkilati-hüquqi forması	VÖEN
Rəhbər (A.A.S.)	Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin nömrəsi:
Bank:	H/h:
Vəkalətli şəxs: (A.A.S.)	Etibarnamə №/tarixi

Ünvan	
İndeks	
Şəhər və ya rayon/qəsəbə/kənd	
Küçə/kvartal	
Ev/Mənzil	
Əlaqə Telefonu:	
Faks:	E-poçt:

Faktura	
E-poçt ünvana göndərilsin <input type="checkbox"/>	E-poçt:
İzləli faktura <input type="checkbox"/>	E-poçt:

Diler/Distribütör adı:	Ünvan:
Diler/Distribütör kodu: _____	

Reklam xarakterli məlumatlar almağdan imtina edirəm <input type="checkbox"/>
Qeyd: Reklam xarakterli məlumatlardan imtina ediləndə reklam yayımlana bilər.

Müqaviləni qəbul edən şəxsin bilgileri	
Adı _____ Atasının adı _____ Soyadı _____ İmza _____	
Şəxsiyyət vəsiqəsi № _____ Telefon _____ Möhür yeri _____	
"Mən bu Müqavilə ilə bağlı sifarişin və Abunəçi haqqında daxil edilmiş məlumatların doğruluğunu təsdiqləyir və məlumatlarda yol verilmiş qüsurlara və yanlışlığa görə məsuliyyəti qəbul edirəm"	

ABUNƏ MÜQAVİLƏSİ

Bu Abunə Müqaviləsi (bundan sonra "Müqavilə") Azərbaycan Respublikasında, "Azercell Telekom" MMC (bundan sonra "Azercell") ilə "Abunəçi" (fiziki və ya hüquqi şəxs) arasında bağlanmışdır.

1. ƏSAS ANLAZIŞLAR

1.1. Müqavilədə istifadə olunan sözlərin və yaxud söz birləşmələrinin mənası aşağıdakı kimi anlaşılmalıdır: **"AZERCELL" xidmətləri** – "AZERCELL" tərəfindən telekommunikasiya şəbəkəsi vasitəsilə təchiz edilən və vaxtaşırı olaraq, çeşidi "AZERCELL" tərəfindən Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan dəyişdirilə bilən telekommunikasiya xidmət növlərindən (həmçinin yeni nəsil texnologiyaları da daxil olmaqla) hər hansı biri yaxud bir neçəsindən;

Fakturasız Xətt sistemində aid nömrə – Müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, faktura kəsilməsi ilə bağlı mənasibətlər nəzərdə tutulmadan, nömrənin balansına yüklənən məbləğ vasitəsi ilə ödəmələr aparılmaqla xidmətlərdən istifadə imkanı verən nömrə;

Fakturalı Xətt sistemində aid nömrə – Müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanı verən nömrə;

Aylıq Sabit Haqq – Xidmət növlərindən istifadəyə görə ödənilməli olan və dəyəri "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq öz mülahizəsinə əsasən müəyyənləşdirilən "AZERCELL" Tariflərində göstərilən abunə haqqı və digər sabit ödəniş məbləği(ləri);

Faktura dövrü – "AZERCELL" tərəfindən müəyyən edilmiş tarixləri əhatə edən müddət ərzində fakturada hesablanmış məbləğin formalaşdırılması dövrü;

Tarif Paketi – "AZERCELL" xidmətlərinin bir və ya bir neçəsindən istifadə etmək üçün "AZERCELL" tərəfindən müəyyən edilən, dəyişdirilə bilən, nömrədən istifadə ("AZERCELL" in müxtəlif Xidmətlərindən istifadə edilən müqabilində) müqabilində istifadə Qaydaları – "AZERCELL" tərəfindən birtərəfli qaydada müəyyən edilən və vaxtaşırı dəyişdirilə bilən, cihazların və telekommunikasiya şəbəkəsinin istismarı ilə əlaqədar olan, həmçinin konkret xidmət və ya bir neçə xidmətlər məcmusunu özündə əks etdirən Abunəçiyə aid qaydalar;

SIM-kart – Abunəçinin eniyləşdirilməsi modulu olaraq telekommunikasiya şəbəkəsində işləməsi üçün cihaza yerləşdirilən və Abunəçi barədə məlumatları və şəxsi telefon kitabçası məlumatlarını daşıyan, habelə cihaz telekommunikasiya şəbəkəsinin digər elementləri arasında əlaqəni və Xidmətlərin göstərilməsini təmin edən kart;

SIM-kart paketi – SIM-kartın istifadəsinə dair Abunəçiyə təqdim edilən məlumatlar və SIM-kart təhlükəsizlik kodları (məs., PIN kod və s.);

Son Ödəmə Tarixi – "AZERCELL" in Abunəçiyə təqdim etdiyi hesab-faktura əsasında "AZERCELL" ın ödənilməli olan pul məbləğinin son ödəmə tarixi;

"AZERCELL" tarifləri – "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilən öz mülahizəsinə əsasən dəyişdirilə bilən, nömrədən istifadə ("AZERCELL" in müxtəlif Xidmətlərindən istifadə edilən müqabilində) müqabilində "AZERCELL" ın Abunəçi tərəfindən müvafiq müddətlər daxilində ödənilməli olan pul məbləği və faizləri təsdiq edən toplu; **Xidmət haqqı** – "AZERCELL" xidmətlərinə görə "AZERCELL" tariflərində göstərilən və müvafiq müddət üçün qüvvədə olan tariflər əsasında Abunəçi tərəfindən ödənilən/ödənilməli olan pul vəsaiti.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Bu Müqavilənin predmetini "AZERCELL" tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra "xidmət"), "Abunəçi" tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı mənasibətlərin tənzimlənməsi təşkil edir. Bu Müqavilənin müddəaları SIM-kart vasitəsilə təchiz edilən "AZERCELL" Xidmətlərinə və/və ya SIM-kart paketi satmasına şamil edilir.

2.2. Bu Müqavilənin şərtləri həm Fakturalı, həm də Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə müvafiq olaraq təbiiq edilir. Fərqli mənasibətlər müəyyən edilən müddəalardan Fakturalı və ya Fakturasız Xətt sistemində aidiyyəti müvafiq mətdə öz əksini tapır.

2.3. "AZERCELL" xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Müqaviləyə və istifadə qaydalarına əsasən, Fakturalı Xətt və ya Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə uyğun olaraq göstərilir.

2.4. Tərəflər razılaşırlar ki, "AZERCELL" Abunəçiyə bu Müqavilənin müddəalarına uyğun olaraq, Nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir, Abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən "AZERCELL" in göstərdiyi Xidmətlərin müqabilində bu Müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilməş hesab edilir.

2.5. Fakturalı Xətt sistemində Abunəçi və "AZERCELL" arasında hesablaşmalar "AZERCELL" tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketlərində isə Abunəçi və "AZERCELL" arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq xidmətin xüsusiyyətlərindən, for-majı və sair hallardan asılı olaraq dərhal və ya sonradan hesablanaraq, nömrənin balansına yüklənməsi məbləğdən çıxıla bilər. Danışiq kartının növü və dəyəridən asılı olaraq, nömrənin balansına yüklənməsi məbləğin istifadə müddəti "AZERCELL" tarifləri ilə müəyyən edilir. Danışiq kartlarından istifadə qaydaları (istifadə müddətləri və yeni məbləğ yükləmə müddəti də daxil olmaqla) və müvafiq kartların dəyəri "AZERCELL" tərəfindən öz mülahizəsinə əsasən, sərbəst şəkildə müəyyənləşdirilən və vaxtaşırı olaraq dəyişdirilə bilər. İstifadə müddətləri SIM-kart paketində, "AZERCELL" tariflərində göstərilir və hər hansı digər reklam vasitəsi ilə də bu barədə məlumat təqdim edilə bilər.

2.6. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mükkiiyyət hüququna malik deyil.

2.7. Tərəflər razılaşırlar ki, "AZERCELL" xidmətlərinin qiymətləri "AZERCELL" tariflərinə uyğun müəyyən edilir. Tariflər "AZERCELL" tərəfindən birtərəfli qaydada, Abunəçinin ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya

abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyəti yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ("KİV") ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər.

2.8. Telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödənilən vəsaitlərdən müxtəlif xidmət və malların alınması ilə əlaqədar Abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsi ilə ödənişlərini həyata keçirməsi üçün istifadə edilə bilər.

3. "AZERCELL" XİDMƏTLƏRİ

3.1. "AZERCELL" bu Müqaviləyə və istifadə qaydalarına müvafiq olaraq, zəruri təmir, profilaktik və təkmilləşdirmə işləri aparılan günləri çıxmaq şərti ilə, hər gün bütün sutka ərzində fasiləsiz xidmətlər göstərir. Tərəflər nəzərə alırlar ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binarlardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzu edilməz təsirlərə məruz qala bilər, həmçinin Abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir. Qeyd edilən hallar ilə bağlı "AZERCELL" cavabdehlik daşıyır.

3.2. "AZERCELL" yalnız öz telekommunikasiya şəbəkəsində istifadə etdiyi vasitələrlə əlaqədar məsuliyyət daşıyır. Xidmətlərin göstərilməsi üçün zəruri olan texniki vasitələri yalnız "AZERCELL" müəyyənləşdirir. "AZERCELL" tərəfindən təqdim edilən xidmətlərdən hər hansı birinin başqa operatorun/operatorların telekommunikasiya şəbəkəsi ilə əlaqəli şəkildə istifadəsi zamanı həmin xidmətlərin təsvir edildiyi kimi çalışmasına təminat verilmir.

3.3. Abunəçi "AZERCELL" tərəfindən təklif olunan xidmətlərin hər hansı birindən və ya bir qismindən, bu Müqavilə və seçdiyi Tarif Paketinə uyğun olaraq, xidmət çeşidləri çərçivəsində, həmçinin Abunəçinin cihazının imkan verdiyi həddə, "AZERCELL" Tarifləri əsasında istifadə edə bilər. Abunəçi istifadə qaydalarına uyğun olaraq, "AZERCELL" tərəfindən təklif edilən "AZERCELL" Tariflərində göstərilən Tarif Paketlərindən hər hansı birini seçmək, seçilmiş Tarif Paketini dəyişdirmək və başqa Tarif Paketi ilə əvəz etmək hüququna malikdir. Abunəçi istifadə etdiyi və ya istifadə etmək istədiyi Tarif paketi, həmçinin bu və ya digər xidmətlər barədə məlumat əldə etmək hüququna malikdir.

3.4. Abunəçi, istifadə etdiyi cihazın yol verdiyi həddə, "AZERCELL" xidmətlərinin hər hansı birinin təbiiq edilməsini və ya dayandırılmasını (fərdi qaydada təbiiq və ya dayandırılması qeyri-mümkün olan xidmətlər istisna olmaqla) istənilən zaman tələf edə bilər. Fakturasız Xətt sistemində olan nömrənin Fakturalı Xətt sistemində olan nömrə ilə əvəz edilməsi və ya geriyyə (əksinə) keçid üçün, müvafiq xidmətlərin xüsusiyyətləri imkan verdiyi təqdirdə, Abunəçi Müştəri Xidmətlərinə müraciət edə bilər. Bu zaman SIM-kart dəyişikliyi və sair tələb olunan digər xərclər Abunəçi tərəfindən ödənilir.

3.5. "AZERCELL" tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız "AZERCELL" in telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Zənglərin müddətləri isə hesablanarkən cavab signalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik qeyri-mümkün olan cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranması hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.

3.6. Abunəçiyə verilən PIN (şəxsi eniyləşdirmə nömrəsi) və PUK (SIM-kart bağlandıqda onu açmaq üçün istifadə edilən kod) kodları SIM-kart ilə bağlıdır. Bu kodlar gizli olduğu üçün yalnız Abunəçi tərəfindən açılmalı və özündə saxlanılmalıdır. Həmin kodların hər hansı səbəbdən üçüncü şəxslərə məlum olmasının Abunəçiyə dəyər zərəri görə "AZERCELL" məsuliyyət daşıyır.

4. ÖDƏNİŞ ŞƏRTLƏRİ

Fakturalı Xətt sistemində:

4.1. Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı birc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr "AZERCELL" in müvafiq ödəmə məlumatlarına və vasitələri ilə (o cümlədən, bank və poçtdan, ATM bankomatları, müvafiq ödəmə kartları, Internet ilə və s.) həyata keçirilir. "AZERCELL" öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər.

4.2. Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, "AZERCELL" Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim gündündən başlayaraq gecikmə faizi təbiiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər "AZERCELL" tərəfindən müvafiq qaydada dəyişdirilə bilər.

4.3. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilmə qədər "AZERCELL" tərəfindən davam etdirilir. Borca görə ləğv olunmuş nömrə, digər şəxsin istifadəsinə verilməyibse, müvafiq borc (gecikmə faizi də daxil olmaqla) məbləği və "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sərbəst müəyyənləşdirilən müvafiq bərpə məbləği ödənilmədikdən sonra yenidən Abunəçi tərəfindən istifadə oluna bilər.

4.4. Bu Müqaviləyə əsasən göstərilən xidmətlər müqabilində hesablanan haqq, gecikmə faizi ödənişləri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, Əlavə Dəyər Vergisi təbiiq edilənlə müəyyənləşir. ƏDV hesab-fakturada göstərilən ödəniş növlərini cəminə (Fakturaın ümumi məbləği), gecikmə faizi istisna olmaqla, təbiiq (əlavə) edilir və ödənilməsi məcburidir.

4.5. "AZERCELL" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışığına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilmədikdə nömrəyə xidmət göstərilməsi məhdudlaşdırmaq hüququna malikdir.

5. HESAB-FAKTURA

Fakturalı Xətt sistemində:

5.1. Abunəçinin istifadəsində olan nömrədə hesablanmış xidmət haqları öz əksini hesab-fakturada tapır. Hesab-faktura hər faktura dövrünün sonunda kesilərek, Abunəçinin istəyi ilə təqdim oluna/göndərilə bilər.

5.2. Müvafiq faktura dövründə yer alan, lakin əks olunmayan xidmət haqları növbəti hesab-fakturalarda əks olunur.

5.3. Abunəçinin ünvanına göndərilən bütün hesablar (hesab-fakturalar) və bildirişlər (olanar-fakturalardan Abunəçi tərəfindən imtina ediləyi hallar da daxil olmaqla) Abunəçinin özünə verilməyi sayılır. Abunəçinin ünvanına göndərilən hər hansı bildiriş və ya hesabdə ("AZERCELL"dən asılı olunan səbəblərə görə Abunəçinin ünvanına göndərilən link çətdirilməyən) da daxil olmaqla) göstərilən hər hansı məlumatın, məbləğin Abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməsi üçün əsas deyil. Belə halda Abunəçi həmin borc məbləğini ödəməli və sonradan müvafiq izahat üçün Müştəri Xidmətlərinə müraciət etməlidir. Hesab-fakturada göstərilmiş ödəniləcək məbləğ "AZERCELL"nin bank hesabına keçirildiyi tarixdən etibarən faktura ödənilməyi sayılır.

5.4. İzləni-faktura "AZERCELL" tarifində göstərilən əlavə haqq müqabilində, ən çoxu müraciət tarixindən yalnız əvvəlki 2 (iki) kəsilməli faktura və cari faktura dövrü üçün Abunəçiyə təqdim olunur. Fakturasız Xətt sistemində Abunəçiyə yalnız "AZERCELL" tərəfindən təqdim edilən müxtəlif xidmətlər çərçivəsində nömrədə həyata keçirilmiş zənglərin və digər xidmətlərdən istifadə müddətləri barədə məlumat əldə edilə bilər.

6. DEPOZİT

Fakturalı Xətt sistemində:

6.1. Rominq xidmətlərinin, yaxud konkret xidmət/xidmətlər məcmusunun göstərilməsi yalnız Abunəçi tərəfindən "AZERCELL"nin tələb etdiyi məbləğdə depozit ödənildikdən sonra təmin edilir. Depozit məbləği "AZERCELL" tərəfindən sərbəst şəkildə müəyyən edilən və dəyişdirilə bilər. Depozit məbləği "AZERCELL" tarifində göstərilir.

6.2. Abunəçi tərəfindən depozit ödənilməsi "AZERCELL" üçün Abunəçiyə müvafiq xidmət göstərməkdən imtina etmək üçün əsasdır.

6.3. Depozit "AZERCELL"nin təqdim etdiyi hesab üzrə və ona uyğun olaraq ödənilməlidir. Son ödəmə tarixinədək rominq üçün ödənilməli olan istifadə haqqı ödənilməzə, "AZERCELL" həmin məbləği depozitdən tutmağa haqlı olur və bunu istifadə haqqının son ödəmə tarixindən sonra gələn ilk üç gündən başlayaraq həyata keçirə bilər.

6.4. Nömrədə (digər müvafiq rəqəmlər əsasında Abunəçinin adına rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği son ödəmə tarixinədək ödənilməyibə halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği onun depozitindən, "AZERCELL" tərəfindən müəyyən edilən müddətdə tutulur.

6.5. Tərəflər razılaşıb ki, yaranmış borcların (rominq ilə əlaqədar olanlar da daxil olmaqla) Abunəçi tərəfindən ödənilməsi depozitin dərhal qaytarılması üçün əsas deyildir. Depozit, borc qəti olaraq müəyyənləşdirildikdən və tam ödənildikdən sonra qaytarılır ki, bu barədə də Abunəçiyə əlavə məlumat verilir. Hər bir halda istifadə qaydaları ilə müəyyən edilən şərtlər çərçivəsində, depozit 30 gündən gec olmayaraq Abunəçinin müraciəti əsasında qaytarılır.

7. SIM-KART VƏ NÖMRƏ

7.1. Abunəçinin SIM-kartı nömrə ilə uzlaşdırılmışdır. Nömrə Abunəçi tərəfindən satış vaxtı satışda olan nömrələr arasında seçilir. Satış "AZERCELL" və ya müvafiq səlahiyyətlilə məsəqlə ticarət nümayəndəsi (diler və ya distributor) tərəfindən həyata keçirilir. SIM-kart paketinin satışını nəticəsində SIM-kart fiziki obyekt olaraq Abunəçinin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir.

7.2. "AZERCELL" tərəfindən SIM-kart daxil edilmiş informasiya "AZERCELL"nin mülkiyyətində qalır və Abunəçinin cihazı ilə telekommunikasiya şəbəkəsi arasında əlaqənin təmin edilməsi üçün istifadə edilir. Müqaviləyə xitam verildikdə həmin informasiya "AZERCELL" tərəfindən sərbəst şəkildə, o cümlədən başqa Abunəçilərə nömrə verilməsi üçün istifadə edilə bilər.

7.3. Satışdan sonra istehləqçının yox verdiyi nöqsana(lar) görə SIM-kartın qüsurlu olması müəyyən edilsə, həmin SIM-kart "AZERCELL" tərəfindən pulsuz dəyişdirilir. Oğurlanmış, itirilmiş və ya Abunəçi tərəfindən yarasız hala salınmış SIM-kart müvafiq ödənişli əsasla əvəzlənir.

7.4. Hər hansı səbəbdən baş verən SIM-kart dəyişikliyi zamanı, əvvəlki SIM-karta Abunəçi tərəfindən daxil edilmiş məlumatlar, həmçinin şəxsi telefon kitabçası məlumatları yeni SIM- karta keçirilir.

8. NÖMRƏNİN RABİTƏ XƏTTİNİN BAĞLANIB - AÇILMASI

8.1. Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitini aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzə, "AZERCELL" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Bu zaman Abunəçi ona gələn zəngləri qəbul edə bilər, lakin özü heç kəsə bağlıdır qura bilər. Nömrədən istifadəsiyə qoyulan məhdudluylat, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği "AZERCELL"ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (kitərəfli) açılmağa aradan qaldırılır. Bu qayda "AZERCELL" tərəfindən birtərəfli surətdə və sərbəst olaraq dəyişdirilə bilər.

8.2. Fakturalı Xətt sistemində: Hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzə, həmçinin kredit limitini aşma halı olarsa, "AZERCELL" Abunəçinin nömrəsini kitərəfli bağlaya bilər. Bu, Abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir. "AZERCELL" tərəfindən təqdim edilmiş göstərilməsi-nin dayandırılması gecikmə faizinin hesablanmasıdır və Abunəçi tərəfindən borcun (gecikmə faizi də daxil olmaqla) hər hansı bir hissəsinin ödənilməsi onun borcun qalan hissəsinin ödənilməsi öhdəliyindən azad etmir.

8.3. Fakturalı Xətt sistemində: Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə, son ödəmə tarixindən sonra 6 (altı) ay ərzində ödəməzə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə nömrə onun istifadəsindən çıxarılır və bu Müqaviləyə xitam verilir. Bu zaman "AZERCELL" Abunəçiyə hər hansı məlumat təqdim etmir. Müqaviləyə xitam verilməsi Abunəçini borclarını ödəmək vəzifəsindən azad etmir.

8.4. Fakturasız Xətt sistemində: "AZERCELL" tarifindəndə qeyd olunan yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzə, Abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür. Bu halda "AZERCELL" Abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və Müqaviləyə xitam verilir. Müqaviləyə xitam verilməsi, Nömrədə mövcud olan fərdi qaydada əqli edilmiş hər hansı "AZERCELL" xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sifrlənməsi) ilə nəticələnir. Abunəçinin istifadə etmədiyi silinmiş (sifrlənmiş) məbləğin geri qaytarılması və ya ona görə hər hansı kompensasiya verilməsi tələblərindən "AZERCELL" imtina etməklə hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşıyır.

8.5. Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "AZERCELL" tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin Abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur. Ləğv edilmiş nömrənin ilkin Abunəçinin təkrar istifadəsinə verilməsi "AZERCELL"nin öz mülahizəsinə əsasən, əgər nömrə digər Abunəçiyə verilməmişsə, həyata keçirilə bilər.

8.6. Abunəçini nömrəsinin xəttini 6 (altı) aydan çox olmayan müddətdə kitərəfli bağlanması üçün Müştəri Xidmətlərinə müraciət edə bilər. Müvafiq müddətdən təmin edilən Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina etdiyi hesab edilir və Müqaviləyə xitam verilir. Bu zaman müvafiq olaraq, 8-ci maddənin müddəalari təbiiq olunur. Nömrənin Abunəçinin xahişli ilə bağlanması Abunəçini bağlanma anına qədər əmələ gəlmiş borcun ödənilməsi məsuliyyətindən azad etmir.

8.7. Abunəçinin xidmətlərə əlaqədar hər hansı bir qüsura dair şikayəti olduqda, mütə əməliyyatlarında zamanı şikayətlərin "AZERCELL" telekommunikasiya şəbəkəsi ilə əlaqədar olmadığı müəyyənləşdirildikdə "AZERCELL" Abunəçinin cihazının yoxlanılması üçün təqdim edilməsi tələb edə bilər. Yoxlama nəticəsində müəyyən olunsu ki, Abunəçinin cihazı telekommunikasiya şəbəkəsinin işinə maneçilik törədir, "AZERCELL" Abunəçiyə xidmət göstərilməsində məhdudluylat qoya və ya tam dayandırır. Bu halda nömrə bağlandıqdan sonra 6 (altı) ay müddətində Abunəçi cihazını dəyişərek onu "AZERCELL"ə təqdim etməklə nömrəyə xidmət göstərilməsini bərpa edə bilər. Əks halda 8-ci maddənin müddəalari təbiiq olunur.

9. NÖMRƏNİN GÜZƏŞTİ

9.1. Müqavilə Abunəçi tərəfindən üçüncü şəxs(lər)ə güzəşt edilə bilər. Nömrənin və cihazın üçüncü şəxs tərəfindən istismarı zamanı Müqavilə şərtlərinin yerinə yetirilməsi məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SIM-kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanədək qüvvədə olur.

9.2. "AZERCELL"nin razılığı ilə, Abunəçi istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, həm Abunəçi, həm də nömrəni adına keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidir və Abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra Abunəçi ilə Müqaviləyə xitam verilir və yeni Abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni Müqavilə bağlanılır. Hər bir Abunəçi tərəfindən bu yuxarıdakı qaydadan pozulması ilə güzəşt edilsə, "AZERCELL" Müqavilə üzrə öhdəliklərin icrasını, heç bir güzəştin baş vermədiyini kimi, Abunəçidən tələb etməklə haqlı olur. Abunəçi tərəfindən nömrənin güzəştinə əli öhdəliklərin icra edilməməsi nömrənin bu Müqavilədə nəzərdə tutulmuş qaydada bağlanması və Müqaviləyə xitam verilməsində səbəb ola bilər.

9.3. Nömrənin güzəştli bu Müqaviləyə və istifadə qaydalarına uyğun olaraq həyata keçirildikdən sonra əvvəlki Abunəçi üçün təbiiq edilən kredit limiti ləğv oluna (sifrlənə) bilər. Həmçinin, bu zaman əvvəlki Abunəçi tərəfindən fərdi qaydada təbiiq edilən digər xidmətlərin də göstərilməsi dayandırılır. Hər bir Abunəçi tərəfindən bu yuxarıdakı qaydadan pozulması ilə güzəşt edilmiş nömrəyə xidmət göstərilməsi məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SIM-kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanədək qüvvədə olur.

9.4. "AZERCELL"nin razılığı ilə, Abunəçi istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, həm Abunəçi, həm də nömrəni adına keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidir və Abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra Abunəçi ilə Müqaviləyə xitam verilir və yeni Abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni Müqavilə bağlanılır. Hər bir Abunəçi tərəfindən bu yuxarıdakı qaydadan pozulması ilə güzəşt edilmiş nömrəyə xidmət göstərilməsi məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SIM-kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanədək qüvvədə olur.

9.5. Hüquqi varislk hallarında Abunəçinin varis(lər) tərəfindən xidmət haqqı və/və ya borc məbləği tam olaraq ödənilməlidir, əks təqdirdə "AZERCELL" varislk üzrə keçən əmlakı məcburi ödəmə məqsədi ilə tələb yönəltmək hüququna malik olur.

10. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI

10.1. Müqavilə hər iki tərəfdən imzalandıqdan və nömrə "AZERCELL" tərəfindən aktivləşdirildikdən sonra hüquqi qüvvəyə minir və qeyri-müəyyən müddətdə qüvvədə olur.

10.2. Bu Müqavilədə nəzərdə tutulan öhdəliklərin Abunəçi tərəfindən tam və lazımcına yerinə yetirilməsi və yaxud Müqavilə şərtlərinin təqrisi pozulması "AZERCELL"ə hüquq verir ki, Abunəçi qarşısında heç bir məsuliyyət daşmadan ona xidmət göstərilməsi dərhal (bu Müqavilənin 8-ci maddəsində göstərilən hallar istisna olmaqla) dayandırın və ya məhdudlaşdırın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində Abunəçi yox verdiyi pozuntunu aradan qaldırılmazsa, bu, Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və Müqaviləyə xitam verilməsi hesab edilir.

10.3. Abunəçi Müştəri Xidmətlərinə rəsmi/yazılı müraciət etməklə istənilən vaxt Müqaviləyə xitam verə bilər.

10.4. Hər hansı səbəbdən borcun ödənilməməsi (Fakturasız Xətt sistemində yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğin yüklənməməsi) Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və bu halda "AZERCELL" Abunəçi qarşısında heç bir məsuliyyət daşmadan Müqaviləyə xitam verir. Hər hansı səbəbdən Müqaviləyə xitam verilməsi Abunəçini müvafiq ləğv tarixindəki yaranmış borclarını ödənilməsi öhdəliyindən azad etmir.

10.5. Müqaviləyə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə təsbit edilmiş əsas(lar)la da xitam verilə bilər.

11. "AZERCELL"İN DİGƏR HÜQUQ VƏ VƏZİFƏLƏRİ

11.1. "AZERCELL" Abunəçiyə göstərdiyi xidmətlərə əlaqədar Abunəçinin bu Müqavilədə təsbit olunan hüquq və maraqlarına xələl gətməyən qərarları barədə Abunəçini əvvəlcədən xəbərdar etməyə də bilər.

11.2. "AZERCELL" təciz etdiyi xidmətlər və/və ya telekommunikasiya şəbəkəsinin texniki göstəricilərində dəyişiklik etməkdə sərbəstdir. Telekommunikasiya şəbəkəsinə hər hansı bir dəyişiklik nəticəsində təklif edilən yeni xidmətlərə görə Abunəçi xidmətlərdən istifadə etmək üçün cihazını dəyişməli və ya ona hər hansı bir dəyişiklik etməli olarsa, bununla əlaqədar "AZERCELL"dən hər hansı bir təminat almaq hüququna malik olmur.

11.3. "AZERCELL" xidmətlərindən istifadə ilə bağlı ödənilməmiş borcu olan Abunəçi ilə digər əlavə bir və ya daha çox nömrənin istifadəsi barədə müqavilə bağlamaqdan imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşıyır.

12. ABUNƏÇİNİN DİGƏR HÜQUQ VƏ VƏZİFƏLƏRİ

12.1. Abunəçi tərəfindən bu Müqavilə imzalanmaqla və nömrədən istifadəyə başlamaqla Müqavilənin bütün müddəalari, istifadə qaydalarına riayət etmək öhdəliyini qeyri-şərtsiz qəbul etmiş hesab edilir. Abunəçi "AZERCELL" xidmətlərindən, nömrədən istifadə zamanı qanunvericiliyi və bu Müqavilənin müddəalari və istifadə qaydalarına riayət etməlidir.

12.2. Müqaviləni imzalaməqla Abunəçi təsdiq edir ki, cihazın istifadəsi ilə əlaqədar olan risklər barədə və xüsusən də, nəqliyyat vasitələrini idarə edərkən törədilə biləcək fəsadlar və təhlükələr, habelə cihazın digər hassas radio və elektron cihazlara, məsələn təminat, əlavə nəqliyyatında və sair səhərlərdə istifadə edilən avadanlıqla arzulonmuş təsiri barədə xəbərdar edilmişdir. Həmin avadanlıqların və cihazların istismarını həyata keçirən şəxslərə "AZERCELL" xidmətlərindən istifadə barədə göstərişlərə tam əməl edilməsi zərurəti izn edilmişdir və həmin göstərişlərə Abunəçi tərəfindən riayət edilməməsi "AZERCELL" üçün heç bir məsuliyyət yaratmır. Eyni zamanda tərəflər razılığa gəlirlər ki, hər hansı səbəbdən bu göstərişlərə əməl etməməsi ilə bağlı hər hansı bir məsuliyyət və ya öhdəlik əmələ gəldiyi halda Abunəçi cavabdehlik daşıyaçaqdır.

12.3. SIM-kartdakı hər hansı bir enyişədirmə və ya digər texniki məlumatın surətini çıxarılması yaxud bu cür məlumatın və ya SIM-kartı özünün aldımata, etibarən sui-istifadə etmə məqsədi ilə yaxud digər hər hansı bir qeyri-münasib qaydada istifadəsi qadağandır.

12.4. İstifadəyə götürülmüş nömrə telekommunikasiya şəbəkəsinə qoşulduqda andan etibarən, Abunəçi nömrəni geri qaytararaq qarşılığında ödədiyi pulun/pəkdiyi xərclərin qaytarılmasını və ya nömrə dəyişikliyi tələb etmək hüququndan məhrum olur.

12.5. Abunəçi bu Müqavilənin titl vərəqində əks olunmuş ona aid məlumatların doğruluğuna görə məsuliyyət daşıyır. Abunəçi həmin məlumatlarda baş vermiş dəyişikliklər barədə "AZERCELL"ə dərhal, lakin hər bir halda 10 (on) iş günündən gec olmayaraq xəbər verməlidir.

12.6. Hüquqi şəxs olan Abunəçinin adından Müqavilə ilə əlaqədar yazışma və hər hansı bir əməliyyatın həyata keçirilməsi səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı (vəzifələri və səlahiyyətləri göstərməklə), həmçinin səlahiyyətlərə xitam verildikdə (fiziki şəxs olan Abunəçilərlə münasibətlərə də şamil olunur) bu barədə məlumat 10 (on) iş günü ərzində "AZERCELL"ə təqdim olunmalıdır. Abunəçi (fiziki və ya hüquqi şəxs) tərəfindən verilən bu Müqavilə üzrə fəaliyyət göstərəcək hüququnu təsdiq edən etibarəmə ləğv olunduqda və ya digər sənədlərin təsir qüvvəsini itirilməsi dair müvafiq məlumat təqdim edilməyənədək, Abunəçinin səlahiyyəti nümayəndəsinin göstərişlərinə əsasən "AZERCELL" tərəfindən həyata keçirilən əməliyyatlar lazımı qaydada icra olunmuş hesab olunur.

12.7. Abunəçi SIM-kartın və cihazın mülkiyyətidir və öz mülkiyyət hüquqlarına aid olan bütün riskləri qəbul edir və yuxarıdakı əşyaların itirilməsi və ya oğurlanması halında "AZERCELL"ə qarşı həmin əşyalara bağlı olan xatarlarını və/və ya tapılması və yaxud həmin əşyalar üçün hər hansı bir əvəzin ödənilməsi ilə əlaqədar iddialar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan heç bir iddia irəli sürə bilmez.

12.8. Abunəçi təclii yarlım xidmətlərinə (yanğından mühafizə, polis, təclii tibbi yardım, qaz qəzə xidmətinə və s.) edilən pulsuz zənglərə bağlı sui-istifadələrə yol versə, o, bu Müqavilənin 12.10-cu maddəsinə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

12.9. Qeyri-qanuni və ya Müqavilənin ziddinə əldə olunan hüquqları Abunəçi həyata keçirə bilmez. Belə hallar yarandıqda, xidmətlərə Müqavilə və yaxud "AZERCELL"nin müəyyən etdiyi qaydalarından کنار qoşulmalı ləğv edilir. Həmçinin, hər hansı səbəbdən Müqavilə və yaxud "AZERCELL"nin müəyyən etdiyi qaydalarından کنار əldə edilən məbləğlər "AZERCELL" tərəfindən silinir.

12.10. Abunəçi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbiiq olunan məsuliyyət daxil olmaqla, 12.8-ci və 12.9-cu maddələrdə qeyd olunan hallara görə "AZERCELL"nin mobil telekommunikasiya şəbəkəsindən qeyri-münasib istifadəsi üçün müvafiq danışıq məbləğlərinin ödənilməsinə razılıq verir. Abunəçi razılaşıb ki, 12.8-ci, 12.9-cu və bu maddədə qeyd olunan sui-istifadəyə görə hesablanmış müvafiq danışıq məbləğləri Abunəçi tərəfindən ödənilməzə, "AZERCELL" Abunəçinin nömrəsinə xidmət göstərilməsini dayandırır (Bu Müqavilənin 8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Abunəçi tərəfindən sui-istifadə nəticəsində müvafiq danışıq məbləğləri ödənilməkdə) bilər.

12.11. İstifadə etdiyi SIM-kart və cihazlar oğurlandıqda, yaxud itirildikdə Abunəçi tərəfindən hüquq-mühafizə orqanlarına dərhal bu haqda məlumat verilməlidir.

12.12. Hüquqi şəxs statusuna malik olan Abunəçi, SIM-kart və cihazı istifadəsinə verdiyi fiziki şəxslərin fotoskille olan şəxsiyyətin təsdiq edən sənədin surətini "AZERCELL"ə təqdim edilməsi təmin edir.

12.13. Bu Müqavilə qüvvədə olduq müddət ərzində, Abunəçi reklam gəndərilməsindən istənilən an "AZERCELL" və ya reklam yayıcısı tərəfindən edilmiş qaydada (Müştəri Xidmətlərinə müraciət etmək, yaxud müvafiq qısa nömrəyə SMS göndərmək və ya digər üsullarla) imtina edə və ya reklam gəndərilməsi, o cümlədən arzuladığı reklamlar yayılmasını istəyə bilər. Abunəçi tərəfindən reklam xarakterli məlumatlardan imtina edilənədək reklam yayılmıana bilər.

13. "AZERCELL"İN MƏSULİYYƏTİ

13.1. "AZERCELL" yalnız öz təqrisli hərəkətləri nəticəsində baş verən real zərər üçün qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyır. Digər hallarda "AZERCELL" Abunəçiyə dəyən hər hansı zərəre görə heç bir məsuliyyət daşmır.

13.2. "AZERCELL" telekommunikasiya şəbəkəsindən və ya cihazdan, yaxud onun aksesuarlarından (lavazimatından) qeyri-münasib/qanunsuz istifadəyə və ya SIM-kartın "AZERCELL" tərəfindən məqbul hesab edilməmiş cihazda istifadəsinə görə, həmçinin qeyri-münasib istifadə nəticəsində yarasız hala düşmüş cihazı və ya SIM-karta görə də məsuliyyət daşıyır. "AZERCELL" cihazdakı, habelə onun ticarət nümayəndəsi tərəfindən həyata keçirilənmiş satış və ya digər əməliyyat vasitəsi ilə Abunəçiyə verilmmiş SIM-kartdakı hər hansı bir qüsura görə məsuliyyət daşıyır və belə SIM-kartın telekommunikasiya şəbəkəsinə qoşulmasından imtina etmək hüququ var.

13.4. "AZERCELL" telefon danışıqları və ya mesajların (İnternet şəbəkəsi üzərindən və ya digər operatorların şəbəkəsindən istifadə edilməklə həyata keçirilən) də daxil olmaqla) məzmunu ilə bağlı yaranan zərəre görə məsuliyyət daşıyır. "AZERCELL" tərəfindən təqdim edilən İnternet xidmətindən istifadə edərkə və ya cihazda mövcud olan digər texniki imkanlar vasitəsi ilə əldə olunan materiallara, xidmətlərə, məlumatlara və s. görə "AZERCELL" məsuliyyət daşıyır.

13.5. "AZERCELL" telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşıyır.

14. ABUNƏÇİNİN MƏSULİYYƏTİ

14.1. Abunəçi təqrisli olaraq "AZERCELL"ə vurduq zərəre və bu Müqavilə üzrə üzərinə götürdüğü öhdəliklərin tam və ya lazımcına yerinə yetirilməsinə görə "AZERCELL" qarşısında qanunvericilikdə nəzərdə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır.

14.2. "AZERCELL"nin telekommunikasiya xidmətlərindən və/və ya nömrədən (qanunvericilik və bu Müqavilə ilə qadağan edilmiş hallar da daxil olmaqla) istifadə ilə əlaqədar olaraq "AZERCELL" qarşısında yalnız Abunəçi (yaxud onun varisləri) məsuliyyət daşıyır və qüvvədə olan qanunvericiliyi əsasən özünün bütün əmlakı ilə cavabdehdir.

14.3. Abunəçiyə telekommunikasiya şəbəkəsinin işinə müdaxilə etmək və ya hər hansı şəkildə mənfi təsir göstərə bilən cihazdan istifadə etmək qadağandır. Cihazlara edilən dəyişikliklər, "AZERCELL" və/və ya müvafiq səlahiyyəti orqan(lar) tərəfindən məqbul hesab edilməmiş cihazın işlədilməsi, telekommunikasiya şəbəkəsinə icazəsiz müdaxilə, telekommunikasiya şəbəkəsinin korlanması və ya telekommunikasiya xidmətlərinin təchizatının pisləşməsinə, yaxud dayanmasına yol açarsa, bu səbəbdən "AZERCELL"ə dəyən bütün və hər hansı zərəre görə (o cümlədən, üçüncü şəxslərə ödənilən zərər və/və ya temir xərcləri də daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) Abunəçi "AZERCELL" qarşısında özünün bütün əmlakı ilə məsuliyyət daşıyır.

15. FÖRS-MAJOR

15.1. Tərəflər, fürs-majör səbəblərinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımcına təmin edə bilmədikdə, əlaqədar məsuliyyətdən müvafiq nisbətdə azad edirlər və həmin öhdəliyini icrası vaxtı baş verməmiş fürs-majör halının müddəti qədər uzadırlar. Yalnız fürs-majör halları bitdikdən dərhal sonra Tərəflər biri-birine qarşı olan öhdəliklərini, Abunəçinin fürs-majör zamanı yaranmış borcunu ödənilməsi vəzifəsi daxil olmaqla, daşımaqda davam edirlər.

15.2. Bu maddədə "förs-majör" termininin işlədilməsi təbii fəlakət, partlayışlar, yanğınlr, müharibə, hərbi müdaxilə, inqilablar, vətəndağ iğtişaşları və s. analoji hadisələr, dövletin, bələdiyyənin və digər səlahiyyəti orqanların aktları, həmçinin də ölkənin ərazisindən کنار gözənilməz və həlli ölkə tərəfindən qeyri-mümkün ola bilən hadisələr, bu göstərilən və ya digər hər hansı səbəblərdən telekommunikasiya şəbəkəsindən istifadənin onun texniki imkanlarını aşması və/və ya Tərəflərin aqlabandan şəkildə nəzərə ala bilməyəcəkləri digər öncədən görülməsi mümkün olmayan və/və ya Tərəflərin nəzarəti xaricində olan (o cümlədən texniki səbəblərdən irəli gələn hallar da daxil olmaqla) hallar və/və ya adi şəraitdə normal qayğı və diqqət sayəsində aradan qaldırıla bilməyən və sair halları özündə cəmləşdirir.

16. ƏLAVƏ ŞƏRTLƏR

16.1. Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər "AZERCELL" tərəfindən KİV vasitəsi ilə bildirildikdən sonra, 10 (on) iş günü ərzində Abunəçi tərəfindən yazılı surətdə etiraz bildirilməzə, onun tərəfindən qəbul edilmiş sayılır və Tərəflər arasındaki münasibətlərə təbiiq olunur. KİV vasitəsi ilə bildirilmiş dedikdə Azərbaycan bütün ərazisində yayılmanın hər hansı rəsmi qəbulu və ya televiziya kanallarında müvafiq məlumatın yayılması başa düşülür. KİV vasitəsi ilə bildirilmiş yanaşı "AZERCELL" Müqaviləyə edilmiş əlavə və dəyişikliklər barədə Abunəçiyə digər üsullarla da, məsələn qısa mesaj, elektron poçt (əgər Abunəçi tərəfindən bildirilibsə), poçt və s. üsullarla bildirilmiş görə bilər. Əlavə olaraq Abunəçi əlavə və dəyişikliklərin mətni ilə "AZERCELL"nin Müştəri Xidmətləri məntəqələrində və "AZERCELL"nin təyinat etdiyi digər yerlərdə (əgər olarsa) tanışı ola bilər. "AZERCELL" tərəfindən KİV vasitəsi ilə edilən dəyişikliklərə Abunəçi tərəfindən 10 (on) iş günü ərzində "AZERCELL"ə yazılı etiraz bildirilsə, Abunə Müqaviləsinə xitam verilir.

16.2. Abunəçi bununla razılaşıb və təsdiq edir ki, "AZERCELL" tərəfindən əlavə və dəyişiklik edilməsi barədə Abunəçiyə hər hansı KİV-də bildirilməsi Abunəçinin dəyişikliklər barədə vaxtında və lazımı qaydada xəbərdar edilməsi hesab edilir.

16.3. Müqavilə müddəalərində bildirilmiş məlumat, məlumat verilməsi, xəbərdarlıq edilməsi dedikdə yazılı, həmçinin müxtəlif telekommunikasiya vasitələri ilə və ya KİV-də hər cür məlumatlanma nəzərdə tutulur.

16.4. "AZERCELL" tərəfindən hər hansı səlahiyyətin, hüququn, mü